

## ◆ Po e z i y a



*Xəyalə SEVİL*

### AYRILIQ ŞƏKLİYƏM

Havalara da soyuq davranışın mənlə,  
Aramızda payız giribdi, nədi?  
Bir az axşam, bir az sənən işıqlar,  
Hər şey bir az ayrılıq dilindədi.  
Pəncərəmə bir topa külək dəyir,  
Göyün səsi düşür yerin üstünə.  
Əllərimi ürəyimə tuturam,  
Bu soyuqda qızınırıam istinə.  
Yağış yağır, yolları su aparır,  
Bekar durub çətir-çətir ağaclar.  
Ayrılıq şəkliyəm, xatırə kimi  
Məni pəncərəmdə çəkir ağaclar.

\* \* \*

Yola düşəcək qatar,  
Beşcə dəqiqəsi var.  
Sən də çıxıb gedəcəksən  
Burdan,  
Bu durduğun yerdən.  
Ömrü zəngli saat kimi  
Təkliyə qurdugun yerdən.

Yola düşəcək qatar...  
 Sol barmağında üzük var.  
 Baxıram ən doğru həqiqət kimi  
 Əlimdən boylanan taleyə sarı.  
 Çoxdan ötürmüşəm  
 Gələn qatarı.

Yola düşəcək qatar.  
 O qatara yolçu var.  
 Bu nə gecikmiş gəliş,  
 Nə gecikmiş gedidi.  
 Bu yolun yoxusu yox,  
 Bu yolancaq enişdi.  
 Baxışım yixılantək,  
 Yanağında yaşa düşür.  
 Əlimi tuturam yanaqlarımı,  
 Əllərim yağışa düşür.

Yola düşəcək qatar.  
 Deyin, deyin bələdçiyyə:  
 “İki sərnişini var”.

## **YENƏ SÖYKƏNMƏYƏ ÜRƏK TAPMADIM**

Yenə söykənməyə ürək tapmadım,  
 Yenə əllərimə qucaqdı dizim.  
 Yolumuz nə zaman, necə kəsişdi?  
 Yolumuz nə zaman ayrıldı bizim?  
 Kimsən?  
 Səninləyəm!  
 Eheey! Kimsən sən?  
 Bu qədər doğmalıq içində ögey,  
 Bu qədər yaxınlıq içində uzaq.  
 Yad adam.  
 Ömrün divar qonşusu...  
 Ömrün küçə tanışı...  
 Evimdə nə işin var?!

## **ÖMRÜM - GÜNÜM**

Ağladım, göz yaşam son sözüm oldu,  
 Bu tale nə yaman tərs düzüm oldu.  
 Sənin məndən sonra bir qızın oldu,

Mənim səndən sonra heç... ömrüm-günüm.  
 Ötdü yiğin-yığın dərd ürəyimdən,  
 Bu sənsiz, bu yalqız, pərt ürəyimdən.  
 Kimlər keçmədi ki yurd ürəyimdən?!  
 Tək sən qalan oldun, keç, ömrüm-günüm.  
 Bu eşqin ağrıyan yeriyəm, nəyəm?  
 Mən sənsiz dəlinin biriyəm, nəyəm?  
 Bilmirəm ölüyəm, diriyəm, nəyəm?  
 Məni görən olsan, seç, ömrüm-günüm.

### ÖLÜMÜN NÜBAR VAXTIDI

Bu uzun gecənin qaranlığında  
 Canıma vəlvələ düşüb.  
 Bir kəndir özünü asıb tavandan,  
 Məndən əvvələ düşüb.  
 Gecədən bir az keçir,  
 Saat səhərə yaxın.  
 Nə intihar vaxtı...  
 Ruhum üzü göylərədi,  
 Ölümün nübar vaxtı.  
 Yoxdu burdan o tərəfi,  
 Nə günəş, nə də ki, ay olasıdı.  
 Bir cüt qərənfilə dönüb əllərim  
 Sinəmin üstünə qoyulasıdı.

\*\*\*

O atdiğın ox da keçdi,  
 Keçdi, hədəfə dəymədi.  
 Sənin üçün ölürdüm mən,  
 Gördüm, bu dəfə dəymədi.  
 Oynadığın nə oyundu?  
 Düşmür ee, havama düşmür.  
 Tanrı baha satır məni,  
 Ucuz bildin, amma düşmür.  
 Sən ki səs-küy adamışan,  
 Mən ki səs-səmirsiz sevən.  
 Bir nəm divar, bir uçuq dam...  
 Beləyəm- təmirsiz sevən.  
 Anlamadın, bilmədin heç,  
 Bilmə, mən yenə deyirəm.  
 Yarı yolda buraxmazlar...  
 Əşşil! Kimə, nə deyirəm?!

\*\*\*

Gəl evcik-evcik oynayaq,  
Elə bilək həyatdı...  
Sonra dur, düşünək bir,  
Məni sənin ömrünə,  
Kim itələyib atdı?  
Nə itələyib atdı?  
Nə qədər çox,  
Nə qədər az  
Yaxşı oldun başqasından?  
Nə zaman qayıtdı ruhum  
Xəyallarımın yasından?  
Mən öz gözümdən düşəndə  
Sən də düşürsən, bilirsən?  
Mən çoxdan getmişəm səndən,  
Sənsə hələ yol gəlirsən.

### **MƏN DAHA ALLAHĀ DUA ETMİRƏM**

Mən daha Allaha dua etmirəm,  
Elə-belə, durub, göyə baxıram.  
Göz yaşımı bir topa bulud kimi  
Göy üzünə vurub, göyə baxıram.  
Nə sözə yatıram, nə də ürəyə,  
Nə yol tanıyıram, nə iz bilirəm.  
Üzümün, gözümün nəminə baxıb  
Mən indi hər yeri dəniz bilirəm.  
Bax, beləcə, yavaş-yavaş buz oldum,  
Hərdən bir az gözümdən əriyirəm.  
Heç kim bilmir içimdən yixılرام...  
Həm bilir, "gül kimi" yeriyirəm.